

# Erməni fasızının növbəti rəzaləti

“Daşın altında qaldım. Qorxdum. Bu, heç vaxt yadımdan çıxmayaçaq...”

Heç 5 yaşı tamam olmayıb bu uşağı. Körpə ağlıyla nə baş verdiyi tam anlaya, dərk edə bilmir hələ...

İndi onun ömrünün ən qayğısı, ən məsum çağıdır. Gün boyu doyuncu oynayıb, gecələr dünyadan xəbərsiz, müşil-müşil yatan, rəngli yuxular görən yaşıdır. Amma öten gecə şirin yuxusu qorxulu kabusa çevrildi. Göründükleri, yaşadıqları yuxumuydu, yoxsa gerçəkmi bilmədi...

Eşitdiyi partlayış səsi dostlarıyla oynadığı müharibü oyundan yamsıladıqları atəş səslərindən çox-çox güclü və vahiməliydi...

Qımdan, palçıqdan, kartonlardan, oyuncaklılarından düzəldikləri evciklərdən fərqli olaraq, bu dəfə öz evləri dağılıb uçurdulmuşdu. Özü də qalmışdı dağıntılar arasında...

Və bu “oyun” sevdiyi qızılənqə oyununa heç də bənzəmirdi. Gizlənqə oynananda bacardığı qədər yaxşı yerde gizlənib tapılması istəmirdi. İndi isə ən böyük arzusu “gizləndiyi”, qaldığı dağıntılar arasından tapılıb xilas edilməsiydi...

Artıq o, özünün də dediyi kimi, heç vaxt unutmayacağı travma yaşadı...

Artıq o, uşaqlıq yuxusundan ayılib həyatın gerçek üzünü gördü...

Artıq o, birdən-birə böyüyüb mühəribənin uşaq oyunu deyil, ermənilərin ən qəddar oyunu olduğunu yaşıandan qabaq anlamağa məcbur qaldı...


Və təəssüf ki, bu acı reallığı körpə yaşında erməni faşistlərinin raketle evlərini dağıtması nəticəsində başa düşməli oldu...

Ömər Nəsirov ermənilərin Gəncəyə atdıqları raket atəsi zamanı yaralanan 6 azyaşlı uşaqdan biridir. Dağıntılar arasından xilas edilib... Yaralanıb... Qorxub... Amma gözlərdəki işiq, ümidi, top-puş, şirin üzündəki təbəssüm sönümeyib...

Yaraları qanasa da, incitse də, möhkəm durub, ağrılarına gülümseyərək sinə gərib...

O uşağın üzündəki məğrur ifade əslində bütün xalqın ifadəsi, düşüncə tərzidir. O məsum təbəssüm zəfərimizin müjdəsi, sevincidir, haqq savaşımızın nişanəsidir. O gözlərdəki ümidi qıllıçığımı xalqın Qarabağı düşmən tapdağından azad edəcəyinə olan inam, istək, qətiyyətdir.

Hətta bu körpə belə, alındığı yaraya rəğmən acının, ölümün gözünə dik, vüqarlı, gülərək baxa bilirsə, bütün xalqın nə edə biləcəyi diliə gəlməz. Ermənilər bu illər ərzində hələ də başa düşə bilməyiblər ki, fiziki və ya mənəvi cəhətdən yaralıqları, doğma ev-eşiklərindən dişdərgin saldıqları uşaqlar böyüyüb o ağırlıqın cavabını ala-caqlar. İndi aldıqları kimi...



Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə oktyabrın 11-də gecə saat 2 rədələrində xalqımıza qarşı növbəti qanlı terror aktı tərəfdildi. Azərbaycanın cəbhə zonasından xeyli məsafədə yerləşən ikinci böyük şəhəri, 500 mindenin çox əhalisi olan qədim Gəncə şəhəri düşmən tərəfindən raket atəşinə məruz qaldı. Nəticədə 4-lük qadın olmaqla 10 nəfər hələ oldu, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralandı. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyekte ziyan dəydi.

Ümumilikdə, sentyabrın 27-dən oktyabrın 12-dək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qırğularından və



raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslerdən 3-ü uşaq olmaqla 41 nəfər hələk oldu, 207 nəfər isə xəsarət aldı. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1185 yaşayış evi, 57 çoxmənzilli yaşayış binası və 148 məlki obyekt yararsız vəziyyətə düşdü.

Çox uzağa yox, elə 1990-ci illərə boyanmaq ermənilərin xisəltini göstərmək üçün kifayətdir. Birinci Qarabağ mühəribəsi zamanı erməni faşistlərinin tərətdikləri vəhşiliklər, qəddarlığına görə dünyada misli görünməyən Xocalı soyqırımı o millətin çırçın sıfətini, xain xisəltini göstərir. Cəngavər əsgərlərimizə gücü çatmayan miskin ermənilər uşaq, qadın, qoca bilmədən mülki əhalini hədəf alır, xüsusi amansızlıq, qəddarlıqla qətlə yetirirlər. Üstəlik, bunu inkar da etmir, fəxrlə danışırlar.

Qarabağ hadisələrinin iştirakçı, yazıçı Zori Balayan “Ruhumuzun dirçelişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda tərətdikləri soyqırımı haqqında yazır: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdlar... Daha sonra 13 yaşında türkün başından, sinəsinən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirək dünyasını dəyişdi. Ruhum sevincdən qururlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türkə eyni kökdən olan itləre atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəməi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fərxduyaq”.

Qarabağda vuruşmağa gəlmış Livan ermənisi Davud Xeyriyanın Xocalı qırğınından bəhs edən “Xaç naminə” kitabında isə bu qeydlər yer alıb: “Bir saxtalı qış günündə erməni işğalında olan ərazi-dəki Daşbulaq yaxınlığından bir kilometrlik bataqlığı keçmək üçün meyitlərdən körpü salmalı olduq. Mənim ölümlərin üstündən keçib getmək istəmədiyimi görən polkovnik Ohanyan mənə işarə etdi ki, qorxmaq lazıim deyil. Guya ki, bu, mühəribə qanunlarından biridir. Mən qana bulaşmış 9-11 yaşlı qız uşağının meytinin və başqa meytılərin üstündən keçib getdim. Çəkmələrim, şalvarım qana bulaşmışdı”.

Xeyriyan daha sonra yazır: “Martin 2-də ermənilərin meytilləri yiğib yandırmaq tapşırıqlarını yerinə yetirən Qaflan qrupu Xocalının qərbindən bir kilometr aralıda cəsəd qalaqlarına od vurub yandırırdılar. Cəsədləri daşyan avtomobilərdən birinin banında təqribən 10 yaşlı bir qız uşağı gördüm. O, boyundan və qollarından yara almışdı. Əylib diqqətlə baxanda gördüm ki, qız ağır nəfəs alır. Güclü şaxtaya, aclişa baxmayaraq, o, hələ sağ idi. Mən ölümlə mübarizə aparan bu körpə qızın gözlərinin ifadəsini heç bir

vaxt unutmayacağam. Bir qədər sonra Tiqrən adlı bir əsgər qızın saçından tutub onu alovlanmaqdə olan meyit tonqalına atdı. Öləməyən adamlar insanları köməyə çağırırdılar. Ətrafda ancaq vəhşiləşmiş ermənilər dəyymişdə və tərətdikləri cinayət əməlindən qürur hissələri keçirirdilər. Onlar öz işlərini “xaç naminə” görürdülər”.

Bu yazılınlar erməni daşnaklarının azərbaycanlılar qarşı tərətdikləri vəhşiliklərin, soyqırımların cüzi etirafıdır.

1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurdlarından zorla qovulan zaman 216 soydaşımız qətlə yetirilib ki, onların 23-ü uşaqdır. Həmin il dekabrın 5-də ermənilər Hammalı şəhərində 17 azyaşlı uşağı iri diametrlı boruya dolduraraq hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan dərəyə ataraq körpələri qəddarlıqla qətlə yetiriblər. Bir ay önce, noyabrda da Quqarkda (Qarakilsə-Pəmbək mahal) 70-ə yaxın 5-12 yaşarası uşağı boruya dolduraraq hər iki tərəfini bağlayıblar. Bu qətlənin üstü dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransız xilasedicilər tərəfindən açılıb.

1989-cu ildə Kərkicahanda 9 yaşlı Nicat və 11 yaşlı Nadir ermənilər tərəfindən güllələnib. Birinci Qarabağ mühəribəsində 193 azərbaycanlı körpə erməni vandalları tərəfindən qətlə yetirilib. Kəlbəcərdə 8 uşaq vəhşicəsinə öldürülüb. Xocalıda öldürülən 613 nəfərdən 63-ü uşaq olub. 25 uşaq hər iki valideyini, 130 uşaq isə bir valideynini itirib. Onlarca uşaq o soyqırımdan qaçarkən soyuq qış günlərində həyatından, sağlamlığından məhrum qalıb. Ümumilikdə 71 uşaq itkin düşüb, 29-u isə əsir götürülbər. Onminlər uşaq köçküն həyatı yaşamağa düşür.

Birinci Qarabağ mühəribəsində 193 azərbaycanlı körpə erməni vandalları tərəfindən qətlə yetirilib. Kəlbəcərdə 8 uşaq vəhşicəsinə öldürülüb. Xocalıda öldürülən 613 nəfərdən 63-ü uşaq olub. 25 uşaq hər iki valideyini, 130 uşaq isə bir valideynini itirib. Onlarca uşaq o soyqırımdan qaçarkən soyuq qış günlərində həyatından, sağlamlığından məhrum qalıb. Ümumilikdə 71 uşaq itkin düşüb, 29-u isə əsir götürülbər. Onminlər uşaq köçküն həyatı yaşamağa düşür.

1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, son dövrədə də 30-dan çox uşaq erməni terrorunun qurbanı olub. 2011-ci ildə Ermənistan hərbçiləri həyətde oynayan 9 yaşlı Fəriz Bədəlovu başından snayperlə vurublar, 13 yaşlı Aygün Şahmaliyevəni, 2017-ci ildə isə 2 yaşı tamam olmuş balaca Zəhrəni qətlə yetiriblər.

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində hələk olan bütün bir ailənin iki üzvü məktəblı olub - 2007-ci il təvəllüdü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-ci il təvəllüdü Fidan Qurbanova...

Təəssüf ki, erməni “oyunun” qurbanına çevrilən minlərlə azərbaycanlı uşaga qarşı bu zorakılıqları tərədən terrorçular hələ də ədalət qarşısında cavab verməyiblər. Amma artıq zamanı yetişib. Azərbaycan haqq-ədalət savaşına qalxıb. Bu qısam qıymətə qalmayacaq!

**Xəyalə MURADLI,  
“Azərbaycan”**